

**Koronavirus – yoluxucu xəstəlikdir!**

***Coronavirus disease – Taclı virus xəstəliyi***


**COVID-19:** latınca “corona” – tac, ingiliscə “virus disease” – virus xəstəliyi, “19” isə bu xəstəliyin yarandığı 2019-cu ili ehtiva edir!

**COVID-19** ilə mübarizədə preventiv (önləyici) və profilaktik (qoruyucu) tədbirlər mühüm rol oynayır və hamının bu tədbirlərə əməl etməsi olduqca zəruridir!

**Hazırda xəstəlikdən qorunmağın əsas yolu karantin rejiminə əməl etməkdir!**

**Karantin** (italyan sözü olub “quarantena” yəni “40” ifadəsini əks etdirir və bu ölçü ilk dəfə İtaliyada XIV əsrдə taun epidemiyası zamanı xəstələrin 40 gün ərzində sağlam adamlardan uzaq tutulması praktikasından əmələ gəlmişdir) – infeksiyon xəstəliklərin epidemik ocaqlardan yayılmasının qarşısını alan inzibati və tibbi sanitariya tədbirləri kompleksidir!

Buklet Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən layihə çərçivəsində nəşr edilmişdir



***Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyyası (MAGİYA)  
İctimai Birliyi***

**“Maarifçilik amalımızdır!”**

**Əlaqə məlumatları:**

**Ünvan:** AZ 4200, Lənkəran şəhəri,

Heydər Əliyev prospekti 3

**Internet sahifəsi:** [www.epsaya.az](http://www.epsaya.az)

**E-mail:** [info@epsaya.az](mailto:info@epsaya.az)

**Mobil:** (+ 994 51) 814 44 42

**LƏNKƏRAN 2020**



Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası




**MAGİYA • PASPAM • EPSAYA**

“Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyyası (MAGİYA) ictimai birliyi

**“COVID-19 xəstəliyi ilə mübarizə  
zəmnində sağlam həyat tərzinin təbliği”  
layihəsi**

**Stop COVID-19**



## COVID-19 xəstəliyi iib mübarizə zəmnində sağlam həyat tərzinin təbliği

### COVID-19 barədə

Koronavirus xəstəliyi (COVID-19) yeni aşkar edilmiş təchil virusun yaratdığı yoluxucu bir xəstəlikdir və bu xəstəliyə səbəb olan virus əsasən yoluxmuş bir insanın öskürməsi, asqırması və ya hayxırıb tüpürməsi zamanı əmələ gələn damcılar vasitəsilə ötürülür. Bu damcılar ağır olduqlarına görə havadan tez bir zamanda əşyalara və ya səthlərə düşərək yoluxma mənbəyinə çevrilir. COVID-19 hər bir insana fərqli şəkildə təsir edir. Yoluxmuş insanların əksəriyyəti bu xəstəliyi yüngül və orta dərəcədə keçirir, bəzi insanlar isə hətta xəstəxanaya yerləşdirilmədən sağalır. Bu hər bir kəsin fərdi immunitetindən (*latınca "immunis" – xilas etmə, azad etmə deməkdir*) bilavasitə asılıdır. Bir qayda olaraq immun sistemi (insan orqanızmini onun üçün qenetik olaraq yad hesab edilən hüceyrələrdən – infeksiyalar, mikroblar, göbələklər, parazitlər, transplantasiya üçün istifadə edilən istənilən yad toxumalar, həmçinin insanın özünü mutasiyaya uğramış hüceyrələrdən də qoruyan bioloji müdafiə mexanizmi) zəif olan insanlar xüsusi risk qrupuna aiddir və onların yoluxma ehtimalı daha çoxdur.

## COVID-19 xəstəliyi iib mübarizə zəmnində sağlam həyat tərzinin təbliği

### COVID-19-un simptomları barədə

Hər bir sağlam insan COVID-19-a tutulmuş bir şəxsin yaxınlığında olsa və ya onunla təmas qursa nəfəs almaq yolu ilə, həmçinin hər hansı bir ünsiyət zamanı virusla çırklənmiş bir əşyaya və ya səthə toxunmaqla, sonradan əllərini gözlərinə, burnuna və ağızına vurmaqla virusa yoluxa bilər. COVID-19 adətən öskürək və yüksək hərarət simptomları (əlamətləri) ilə təzahür edir və tənəffüs orqanlarını (ağciyərləri) zədələməklə, insanda nəfəs almağı çətinləşdirir.

#### COVID-19-un əsas simptomları:

- hərarət (qızdırma);
- quru öskürək;
- təngnəfəslilik (tənəffüsün çətinləşməsi);
- yorgunluq (halsızlıq);
- ağrılar (baş, boğaz və s.);
- diareya (ishal);
- dad və ya qoxu bilməninitməsi;
- əl-ayaq barmaqlarının solğunlaşması;
- dəridə səpkilər və s.

Yaşlı adamlar və ya əvvəller astma, şəkərli diabet və ürək xəstəlikləri olmuş insanlar xəstəliyi daha ağır keçirə bilər.

## COVID-19 xəstəliyi iib mübarizə zəmnində sağlam həyat tərzinin təbliği

### COVID-19: statistika və qorunma barədə

Dünyada hər gün artmaqdə olan xəstəliyin episentri Çinin Uhan şəhəri hesab olunur. ÜST-nın məlumatına görə xəstəliyə yoluxanların 80 %-də simptomlar yüngül, 14 %-də kəskin, 6 %-də isə ağır olur. Xəstəlikdən ölünlər 1-2 % təşkil edir. Hazırda dünyada 216 ölkə üzrə 27 milyondan çox insan bu xəstəliyə tutulub və onlardan 900 minə yaxını öz həyatını itirib. Azərbaycanda isə 38 minə yaxın insan bu xəstəliyə tutulub və 550 nəfərdən çox insan öz həyatını itirib. Hazırda virusa qarşı vaksin yoxdur və onunla yeganə mübarizə yolu erkən diaqnoz və xəstələrin təcrid edilmiş vəziyyətdə müalicə olunmasıdır.

#### COVID-19-dan qorunmağın yolları:

- \* Evdə qalmaq və özünü təcrid etmək;
- \* Fiziki məsafə saxlamaq (1-2 metr);
- \* İctimai yerlərdən uzaq olmaq;
- \* İctimai nəqliyyatdan istifadə etməmək;
- \* Ev heyvanları ilə təmasdan çəkinmək;
- \* Şəxsi məişət əşyalarını bölüşməmək;
- \* Maskalardan, əlcəklərdən və dezinfeksiyaedici vasitələrdən istifadə etmək və s.